

2021/2022-ci tədris ili üçün Türkiyə ali təhsil müəssisələrində doktorantura təhsili ilə bağlı mütəmadi verilən suallar

1. Türkiyədə doktorantura təqaüd proqramına necə müraciət etməliyəm?

- Təqaüd proqramına müraciət edəcək iddiaçılar elanın tələblərinə uyğun olaraq, hər iki ölkənin müvafiq elektron ərizə sistemində müraciət etməlidirlər.
- 1-ci Türkiyə elektron ərizə sistemi doldurulub təsdiq edilməlidir: <https://turkiyeburslari.gov.tr/>
- 2-ci Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sistemində müraciət təsdiq edilməlidir: <https://app.htp.edu.az/>

2. Təqaüd proqramına qəbul prosesi hansı formada həyata keçirilir?

- Dövlət Proqramına sənədlərin qəbulu elektron ərizə vasitəsilə həyata keçirilir. Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədləri qəbul olunan namizədlər II mərhələdə müvafiq müsahibədə iştirak edirlər. Fərdi müsahibənin keçirilmə yeri və vaxtı barəsində məlumat namizədə elektron ərizə sistemi vasitəsilə bildirilir. Son mərhələdə müsbət qiymətləndirilmiş namizədlərin siyahısı Türkiyə tərəfinə təqdim olunur.

3. Türkiyə tərəfinin elektron ərizə portalı üzrə müraciət nömrəsi qeyd olunan səhifənin şəklini ("screenshot"u) hara yükləməliyəm?

4. Həmin şəkil app.htp.edu.az portalının qəbul haqqında sənəd bölməsinə yüklənməlidir.

5. Mən Türkiyədə doktorantura təhsili almaq istəyirəm, lakin heç bir Türkiyə universitetə qəbul olmamışam. Təqaüd Proqramına müraciət üçün qəbul məktubu olmalıdır?

- Qeyd olunan elektron ərizə sistemlərindən qeydiyyatdan keçib, təhsil almaq istədiyiniz universitetləri qeyd edirsiniz. Namizədliyiniz qarşı tərəfə təqdim edildiyi təqdirdə, Türkiyə tərəfi müvafiq universitetlərdən birinə yerləşdirilmə barədə qərar verir.

6. Mən Azərbaycanda bir dəfə doktorantura təhsili almışam. Dövlət Proqramı çərçivəsində xaricdə eyni təhsil səviyyəsi üzrə yenidən təhsil ala bilərəm?

- Əgər siz Azərbaycanda dövlət hesabına/ödənişsiz/pulsuz doktorantura təhsili almısınızsa, Dövlət Proqramı çərçivəsində 2-ci doktorantura təhsili ala bilməzsiniz. Belə ki, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 5.4-cü maddəsinə əsasən "Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların **yalnız bir dəfə pulsuz** təhsil almaq hüququnu təmin edir". Azərbaycanda aldığınız doktorantura təhsili ödənişli olduğu təqdirdə isə Dövlət Proqramı çərçivəsində 2-ci doktorantura təhsili üçün müraciət oluna bilər.

7. Mən artıq Türkiyə universitetlərin birində doktorantura təhsil səviyyəsi üzrə 2-ci kursda təhsil alıram. Təhsilimin qalan hissəsinin Təqaüd Proqramı çərçivəsində maliyyələşməsi üçün müraciət edə bilərəm?

- Xeyr, sözügedən təqaüd proqramı hazırda doktoranturada oxuyanlara şamil edilmir.

6. Doktorantura təhsil səviyyəsi üçün müraciət edən iddiaçı hərbi xidmətdən möhlət hüququ olmalıdır?

- Namizədin hərbi bileti, yaxud xarici ali təhsil müəssisəsində təhsili başlayanadək ona müddətli həqiqi hərbi xidmətə çağırışa möhlətin verildiyini və ya çağırışdan azad edildiyini təsdiq edən arayış olmalıdır.

7. Təqaüd Proqramına müraciət etmək üçün maksimum yaş həddi nə qədərdir?

- Yaş həddi meyarı 35-dən çox olmamalıdır.

8. Hansı ixtisaslar üzrə Təqaüd Proqramına müraciət edə bilərəm?

- Təqaüd proqramı üzrə yalnız prioritet ixtisas istiqamətləri üzrə müraciət oluna bilər. Prioritet ixtisas istiqamətlərinin siyahısı [keçiddə](#) verilir.

9. Dövlət Proqramına müraciət etmək üçün hansı sənədlər tələb olunur?

- Dövlət Proqramına müraciət etmək üçün tələb olunan sənədlərin siyahısı müvafiq elandan əldə edilə bilər.

10. Dövlət Proqramına müraciət edərkən hansı beynəlxalq dil sertifikatını təqdim etməliyəm?

- Qəbul olunduğunuz xarici ali təhsil müəssisəsinin tələbinə uyğun olaraq tədris dilinə (ingilis dili və ya türk dili) uyğun beynəlxalq dil sertifikatı təqdim edilir. Dil sertifikatı olmadıqda, hazırlıq kursu keçirilir.

16. Tövsiyə məktublarını iş yerimdən ala bilərəm, yoxsa yalnız təhsil aldığım təhsil müəssisəsindən olmalıdır?

- Tövsiyə məktublarını istəyiniz üzrə iş yerinizdən və (və yaxud) təhsil aldığınız/məzun olduğunuz ali təhsil müəssisəsindən müraciət etdiyiniz təqvim ilinə aid əldə edilə bilər.

17. Tələb olunan sənədləri Təhsil Nazirliyinə elektron poçtla göndərə bilərəm?

- Xeyr, tələb olunan sənədlər poçtla və elektron poçtla deyil, yalnız [app.htp.edu.az portalı vasitəsi](http://app.htp.edu.az) ilə təqdim edilməlidir.

18. Tövsiyə məktublarını iş yerimdən ala bilərəm, yoxsa yalnız təhsil aldığım təhsil müəssisəsindən olmalıdır?

- Tövsiyə məktublarını istəyiniz üzrə iş yerinizdən və (və yaxud) təhsil aldığınız/məzun olduğunuz ali təhsil müəssisəsindən müraciət etdiyiniz təqvim ilinə aid əldə edilə bilər.

19. Müsahibəyə kimlər çağırılır?

- Yalnız birinci mərhələdə Dövlət Proqramında iştirak qaydalarına uyğun namizədlərin sənədləri yoxlanıb-təsdiqləndikdən sonra onlar fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunurlar. Sənədlər natamam olduqda və ya proqramda iştirak qaydalarına uyğun olmadığı halda ərizəçi müsahibəyə çağırılmır və bu barədə ona bildiriş göndərilir.

20. Müsahibə hansı halda ləğv oluna bilər?

- Müsahibə zamanı namizədin müraciətində və sənədlərində saxtakarlıq halı müşahidə olunduqda, təyin olunan vaxtda müsahibəyə 15 dəqiqədən artıq

gecikdikdə və ya namizəd 2-ci dəfə onun üçün təyin olunmuş vaxtda müsahibədə iştirak edə bilmədikdə onunla keçiriləcək müsahibə ləğv oluna bilər.

21. Müsahibədə iştirak edə bilmədikdə nə etməli?

- Dövlət Proqramının müsahibənin keçirilməsi qaydalarına əsasən, yalnız üzrlü səbəbdən müsahibədə iştirak edə bilməyəcəyi təqdirdə, təyin edilmiş müsahibə tarixinə ən azı 1 (bir) iş günü qalmış Nazirliyə (narmin.baghirova@edu.gov.az ünvanına) bu barədə məlumat vermək tələb olunur.

22. Müsahibə harada və kimlər tərəfindən aparılır?

- Müsahibə komissiyalarının tərkibi 3 (üç) nəfərdən az olmamaqla Nazirliyin, namizədlərin ixtisas istiqamətlərinə uyğun sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanlarının (qurumların) əməkdaşları tərəfindən aparılır.

23. Müsahibə hansı dildə keçirilir?

- Müsahibə Azərbaycan dilində və ya proqram iştirakçısının xarici ölkədə təhsil alacağı müvafiq tədris dilində keçirilir.